



# Azərbaycan Xalq Cümhuriyyəti

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ermənistanın kəşfiyyat və öks-kəşfiyyat orqanlarının Azərbaycan əleyhinə göstərdiyi fealiyyət ayrıca araşdırma mövzusu kimi indiyədək elmi tədqiqat dövriyyəsinə cəlb edilməmişdir. Sovet hakimiyəti illərində istər Azərbaycanda, istərsə də Ermənistanda bu mövzu ilə bağlı sənədlər "Tam məxfi" qrif altında tədqiqatçıların üzünə bağlı idi. Hazırda isə həm Azərbaycanda, həm də Ermənistanda arxivlər açılmış, məxfi sənədlər elmi tədqiqat dövriyyəsinə cəlb edilmişdir. Bu yazıda həm Azərbaycan Dövlət Arxivində saxlanılan sənədlər, həm də Ermənistanda tədqiqatçılarının arxiv sənədləri əsasında yazdıqları əsərlər əsasında təqribən 100 il önce baş vermiş bir cinayətin hansı məqsədə və kimlərin sifarişi ilə tərəddiyyinə aydınlaşdırılmışdır.

Arxiv sənədləri göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə İrəvandakı diplomatik nümayəndiliyimizin fealiyyəti Ermənistən xüsusi xidmet orqanlarının daim nəzarəti altında olmuşdur. 1919-cu il yanvar ayının 29-da Məhəmməd xan Təkinski Azərbaycanın Ermənistanda diplomatik nümayəndəsi - yeni səfiri təyin edilmişdi. M.Təkinski fəxri adətə cəsarətə fealiyyət göstərdiyi üçün Ermənistən hökuməti tərəfindən "persona-non grata" elan edilmişdi.

M.Təkinkidən sonra görkəmli Azərbaycan yazıçısı və siyasi xadimi Əbdürəhim bəy Haqverdiyev 1919-cu il avqustun 24-də Azərbaycan Respublikasının Ermənistanda diplomatik nümayəndəsi teyin edilmişdi. Bundan önce isə Ə.Haqverdiyev Azərbaycanın Dağlı Respublikasında diplomatik nümayəndəsi olmuşdu.

Ə.Haqverdiyev İrəvan quberniyasında ve Qars vilayətində türk-müsəlman əhaliyə qarşı ermənilər tərəfindən törədilən soyqırımı faktlarının Birleşmiş Dövlətlərin Ali Komissarlığına, xarici ölkələrin Qafqazdakı nümayəndeliklərinə çatdırılmasında, qaçqınların vəziyyətinin yüngülləşdirilməsində xeyli iş görmüşdür. O dövrün mənzərəsini əks etdirən yüzlərə sənəd Ə.Haqverdiyevin imzası ilə arxivlərimizdə saxlanılır. Həmin sənədlərden bir neçəsi diplomatik nümayəndə kimi qatarla Tiflisdən İrəvana gedərkən erməni quldurlarının Ə.Haqverdiyeye qarşı soyğunuluğundan bəhs edir.

Həmin soyğunuluq hadisəsini Ə.Haqverdiyev 1920-ci il martın 11-də İrəvan dairə məhəmətinə prokuror müavini K.Budaqyanaya verdiyi izahatında belə şərh etmişdir: "Cəri il martin 8-də saat 1.40 deqiqədə mən Tiflisdən Azərbaycana məxsus 2012 №-li salon-vəqonda İrəvana yola düşdüm. Kupemə mənimlə Samson Stepanoviç Harutyunyan gedirdi, qonşu kupađa isə Məmməd Rıza Hüseynov və familyasını bilmediyim iki irəvanlı gedirdilər. Bu sakınlərdən əlavə mənim mühafizəçilərim ismayıl Rəcəb oğlu və Məşədi Məmməd Məşədi Hüseynov da orada

S.Harutyunyanın yol çantasından təqribən 300.000 rubl və cibinden isə 10.000 rubl götürdürlər. Bizim bütün yıklarımızı axtardılar və mənim zəncirli qızıl saatımı, 17 min manat dəyərində brilyant sancağı (incicəşyinin budagi şəklində) və 10 min manatlıq brilyant sırganı götürdürlər. Ümumiyyətlə, saatla birlikdə 40 min manatlıq malimi götürdürlər".

Ə.Haqverdiyev izahatında quldurların digər sərnişinlərden nə çırışdırıqlarını, Şeyxovun üstündən heç ne tapmadıqlarından aparıb onu "çıxdı" etmək istədiklərini bildirir. O, mühafizəçilərinin si-

göstərilmiş) aparırlarmış. Ancaq qarət edilən tekçə azərbaycanlıları mindikləri vəqon olur.

Ə.Haqverdiyev martın 8-də Kolagirən stansiyasından Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsinə teleqram vuraraq qarət edildiklərini bildirir, həndisi Azərbaycan hökumətinə çatdırımağı və tecili tədbir görməyi tələb edir.

Teleqramda "bizimlə birlikdə nümayəndə Samson Harutyunyan da qarət edilib" ifadəsinə işlətmək ə. Haqverdiyevin cinayətin kelefini haradan çözələməyə işaret vururdu.

əyni qatarla Tiflisdən İrəvana gedirlər. Rubenle ("Daşnakşütürün"un liderlərindən biri, 1920-ci ildə Ermənistən hərbi naziri olmuşdur - N.M.) birlikdə dərhal müvafiq tədbir ələ aldıq. Martin 8-də sehərə yaxın Lori neytral zonasında, Sənain-Kober stansiyalarının arasında bir qrup maskəli və silahlı gencələr qatarı dayandırlırlar, Haqverdiyevin və Harutyunyanın eşyalarını əllerindən aldılar. Haqverdiyevdən 2 milyon rubl Zaqqafqaziya bonu, Harutyunyanın isə 296 min Zaqqafqaziya bonu ələ keçirdilər. S.Harutyunyan həmin pulu öz partiyasının Yerevanda dərc

dilində nəşr edilən "Hayrenik" (Vətən) jurnalında (№ 4) yazılıdır: "Əger Azərbaycanın diplomatik nümayəndəsi neytral zonada "əcələflər" tərəfindən talan ediləsəydi, Tiflis üzərindən Bakıdan gəndərilən vəsaitlə təkcə Şərur-Naxçıvandakı tatar ordusunun sayı 10.000-ə çatardı. Eynilə Büyük Vəlide və Zəngibasarda və s. yerlərdə ermənilərə qarşı döyüşən tətarların sayı qat-qat artardı və nəticədə Ermənistən erməniləri məhv edilmək üzərədər".

Misak Torlakyanın 2001-ci ildə Beyrutda erməni dilində çap edilən xatirələrində Ə.Haqverdiyevin

mişdi və adı quldurluq hadisəsi deyildi. Digər tərəfdən o da məlum olur ki, Ermənistən kəşfiyyat orqanı Ə.Haqverdiyevin İrəvandən Bakıya nə zaman gələmsindən və nə vaxt geri qayıdacağından və özü ilə külli miqdarda vəsait aparaçağından öncədən xəber tutmuşdu. Görünür, Azərbaycan parlamentində təmsil olunan erməni deputatlar və Bakıda fealiyyət göstərən erməni Milli Şurası Azərbaycan hökumətinin Ermənistəndə və Naxçıvanda yaşanan azərbaycanlı əhalinin ehtiyacları üçün nə qəder vəsait ayrılmış və nə zaman gəndəriləcəyi haqqında əldə etdikləri məlumatı Ermənistən rəhbər şəxslərinə ötürümlər. Üstəlik, Azərbaycan Mərkəzi Bankında işləyən erməni kəşfiyyatının nümayəndəsinin də bu işdə iştirakının olması şübhə doğurmur.

Erməni cinayətkarlarının töredikləri bu cinayət adı quldurluq hadisəsi deyildi. Ə.Haqverdiyevin Bakıdan getirdiyi pullar Diplomatik Nümayəndəliyin ehtiyaclarının təmin edilməsi ilə yanaşı, həmin dövrədə indiki Ermənistən ərazisində və Naxçıvanda fealiyyət göstərən milli şuralar vəsatisilə erməni silahlı dəstələrinin hücumları nəticəsində yer-yurdlarından didərgin döşən qacqınlar, yetimxanalar, lazaretlərdə sığınacaq tapan kimsəsiz uşaq və qocaların acliqdan ölmələrinin qarşısının alınmasına sərf edilməli idi. Lakin Ermənistən hökumətinin eli ermənilər onları bu imkandan mehrum etmiş, vəziyyətlərinin daha da ağırlaşmasına səbəb olmuşdur.

Ə.Haqverdiyev Ermənistəndə daimi nümayəndə vəzifəsindən istefə verdikdən sonra 1920-ci il martın 16-də onun yerine Himayədarlıq Nazirliyinin Ermənistəndəki müvəkkili Teymur bəy Makinski təyin edilmişdi. T.Makinskkinin aqibəti de səfərlərinin aqibəti kimi olmuşdu. Həmin ilin mayında Ermənistən Daxili İşlər Nazirliyi tərəfindən Zəngibasarda azərbaycanlı əhalinin silahlı əşyalarına yardım göstərilməsi ittihamı ilə T.Makinskki başda olmaqla diplomatik nümayəndəliyin əməkdaşlarına qarşı cinayət işi açılmışdı. T.Makinskki təcili Tiflisə gələrək həbsəndə canını qurtara bilsə de, digər əməkdaşlar tutulmuşdular. Azərbaycan hökuməti bunun qarşılığında Ermənistən Azərbaycanlı diplomatik nümayəndəliyinin əməkdaşlarını həbs etmiş, bundan sonra İrəvanda nezərətdə olan azərbaycanlı əməkdaşlar azad edilmişdilər. Bu isə ayrica bir məqalənin mövzusudur.

Bu qısa tarixçə 1918-1920-ci illərdə azərbaycanlı diplomatların Ermənistəndə necə təhlükeli vəziyyətdə və ekstremal şəraitdə fədakarlıqla çalışıqlarını göstərir.

**Nazim MUSTAFA,  
tarix üzrə fəlsəfə doktoru,  
Dövlət mükafatı laureati**

## Səfir Əbdürəhim bəy Haqverdiyev Ermənistən hökumətinin sifarişi ilə qarət edilmişdi

idilər. Sonrakı vəqon isə bələdçi-ni iddi. Deyəsən, gürcü iddi, ad və familyasını bilmirəm. Mənim salonumda yuxarı qatda iki sərnişin var idi - biri 18 yaşlı oğlan İtaid Camalbayov və Azərbaycan Hıimatədarlıq Nazirliyinin Ermənistəndəki müvəkkilliyyinin əməkdaşı Nəsrulla Şeyxov idi. Geçə saat 3-də vəqonda baş verən səs-küydən oyandım. Mən qısqırtı eşitdim, kimse bağrı: "Hamisini axtarma-lı?" Salona enlikükər, qarayanz, balaca saqqallı, əsger şineli geyinmiş furajkalı bir gənc daxil oldu. Əvvəlcə onun əlinde silah görmədim, sonra ona, "Brauning" sistemi tapança çıxardı. Onu haradan və nə vaxt çıxardığını belə hiss etmədim. Həmin gənc salondakı stolun arxasına keçib sənədləri tələb edəndə mən ona dəmidim ki, bu vəqon yoxlanıla bilməz (Ə.Haqverdiyev bunu deyərək özünü diplomatik toxunulmazlıq hüququnu xatırladı - N.M.).

Bu vaxt bir başqası - dairevi papaqda, yekə şineldə qapıda göründü. Mən və Samson Harutyunyanın sənədlərimizi göstərdik. Birinci daxil olan sənədlərimizə baxıb stolun üstüne atdı və qışkırdı: "Hamisini axtarın". Mən soruşanda ki kimdir onlar, cavabında qapıda dayanan "Naqan" tipli tapançanı mənə tuşlaşdım. Dəhlizdə səs-küy eşidildi, aydın idi ki, orada da bu cür hadise təkrar olunur. Bu cənablar tələb etdi ki, pullarımız haradadır, onlara göstərek. Mən içerisinde 5 milyon 400 min manat (250-lük əsginəs) 2 milyon Zaqqafqaziya bonu və 50-lük əsginəs 68 paçkada hər birində 50.000 olmaqla 3.400.000 Azərbaycan bonu olan səbəti onlara göstərdim.

Həmin soyğunuluq hadisəsini Ə.Haqverdiyev 1920-ci il martın 11-də İrəvan dairə məhəmətinə prokuror müavini K.Budaqyanaya verdiyi izahatında belə şərh etmişdir: "Cəri il martin 8-də saat 1.40 deqiqədə mən Tiflisdən Azərbaycana məxsus 2012 №-li salon-vəqonda İrəvana yola düşdüm. Ku-

lahları da quldurların götürdüyü-nü yazar. "Quldurlar S.Harutyunyanın pulları götürürəndə onu poctla özüne qaytaracaqlarını söylədilər və vəqondan çıxarkən içəri birinci daxil olan quldur onunla əl-lə xudahafizləşdi" deyə Ə.Haqverdiyev yazır. Haqverdiyev əlavə edir ki, soyğunçular vəqondan çıxıqdan sonra güclü yayılma atəşini eşitdik və fikirləşdik ki, bizim vəqonu atəş tuturlar.

Prokuror müavini K.Budaqyanaya verdiyi izahatında Ə.Haqverdiyev quldurların S.Harutyunyanə münasibətlərinin olmasına işarə edirdi.

Quldurlar basqının törədiləcəyi

məkanı və məqamı da çox dəqiqliklə hesablaşılmalıdır. Belə ki, Sənain stansiyasından çıxan qatar Kober dayanacaqına çatmamış dərədə saxlanmış, quldurlar öz işlərini görüb qurtardıqlan və güclü yayılma atəşindən sonra hərəkətə başlayıbmış.

Hədisedən 10-15 dəqiqə sonra qatar Kolagirən stansiyasına çatır. Ə.Haqverdiyev mühafizə destəsinin rəisi Zilveriyana hadise haqqında məlumat verir. Ve quldurların təqib edilməsinə xahiş edir. O, hətta quldurları tutacaqları təqdirde dəstənin har bir üzvüne 1500 rubl və edir.

İzahatdan quldurların ancaq Ə.Haqverdiyevi qarət etmək niyyətində olduqları aydınlaşır. Belə ki, Əbdürəhim bay göstərki, bizi soyduqları vəxṭtən texminən 20 quldur vəqonu mühəsiyətə alıbmış. Digər tərəfdən isə Azərbaycanın diplomatik missiyasının vəqonuna bitişik Amerika nümayəndəsinin vəqonuna qarşıdır. Ə. Haqverdiyevin "Bir gün teleqram aldı ki, Azərbaycanın yeni səfiri və Xalq Partiyasının sədri S.Harutyunyan

edilən "Joğovurd" ("Xalq") qəzeti üçün aparırırdı. Bu hadisə xeyli qalmaqla yaradı. Azərbaycan hökuməti tərəfindən İrəvana şikayətlər göndərildi. Gürçüler azərbaycanlı dəstələrinin üstüne gülürdülər. Ermənistən hökuməti S.Harutyunyanın üzrxahıl etdi. Ondan götürülən pul və qızıl saat özüne qaytarıldı.

Azərbaycan Xalq Cümhuriyyətin daxili işlər naziri olmuş Behbud xan Cavanşirli 1921-ci ildə İstanbulda qətlə yetirən, "Nemesis" terror təşkilatının rəhbərlərindən olan "qisasçı" Misak Torlakyan isə Ə.Haqverdiyevin qarət edilməsini belə təsvir edir: "Daşnakşütür" partiyasının Mərkəzi komitəsinə - N.M. vermekdən imtina etdi. Bu səbəbdən Mərkəzi Komite dəstənin rəhbərlərini öldürməyi qərara aldı. Bu işi görənlərin bir hissəsi neytral zonada qalsalar da, onların başçısı Qasim Ruben Harutunyanın eli ile güləldəndi. Bundan sonra dəstənin qalan üzvleri öz yoldaşlarının qisasını Mərkəzi Komitedən almaq üçün Tiflisə gəldilər. Gərgin vəziyyəti nəzərə alan Gürçüstan Mərkəzi Komitesi meni və yoldaşlarını Batumdan Tiflisə qayğıdı... Bizim Batumdan Tiflisə gəlməyimiz bir həftə çəkdi və bu arada şəhərin Eriavanski meydandasında dəstənin ikinci lideri Ruben Safaryan Yervand Fundukyanın eli ilə qətlə yetirildi. Bu qətlənən sonra dərəgələr də qaçdırıb və bununla da məsələ qapandı".

Misak Torlakyanın yazardıqlarından belə niyyətə çıxır ki, Ə.Haqverdiyevi qarət edən quldur dəstəsi "Daşnakşütür"un Tiflis Komitəsi-nə deyil, İrəvan Komitəsinə bağlı olmuşdur və ona görə də qarət etdi. Hər iki qarət etdiyi vəsaiti Tiflisdəkilərə təslim etməmişdilər.

Sonralar Misak Torlakyan kimi, Harutun Harutunyanın və Yervand Fundukyanın da İstanbulda gələrək "Nemesis" terrorçularının qoşulmuş və sifarişli terror aktları içi etmişdilər.

Ermənistən xüsusi xidmet orqanının həmin vəxṭtən Gürçüstan-